

Seçicileri qeydә alan komissiya üzvlәrinin funksiyaları: (Maddә 65)

- Seçicilerdәn tәqdim olunmasını tәlәb edin:
 - ✓ Gürcüstan vәtәndaşlığını tәsdiq edән şəxsiyyət vәsiqәsi vә yaxud Gürcüstan vәtәndaşlığı passportu
 - ✓ Mәcburi yerini dәyişmiş şəxs halında –Gürcüstan vәtәndaşının şəxsiyyət vәsiqәsi vә yaxud Gürcüstan pasportu ilə birlikdә qaçqınlıq şəhadәtnamәsini.
- Yoxlayın, seçici seçicilәrin vahid vә ya xüsusi siyahısına daxil edilmişdirmi vә seçicinin şəxsi nömrәsini seçicilər siyahısında mövcud olan nömrә ilə müqayisә edin.
- Tәqdim edilән sәnәddә/sәnәdlәrdә qeyd edilән seçicinin qeydiyyat mәlumatlarını vә seçici siyahısında olan mәlumatların uyğunluğunu yoxlayın.
- Tәqdim edilән sәnәddә/sәnәdlәrdә vә seçici siyahısında olan fotosәkilin vә seçicinin surәtinin bir-birilә uyğunluğunu yoxlayın.
- Әgәр seçici seçicilər siyahısına daxil edilmişdirsә, seçicini markirovka edin.
- Seçki bülleteni (arxa tәrәfindә, onun üçün ayrılmış yerdә) qeydiyyatçının möhürü ilə tәsdiq edin.
- Seçki bülletenin arxa tәrәfindә imza atın.
- Seçicilər siyahısında öz imzanızla seçki bülletenin verilmәsini tәsdiq edin.
- Seçicidән xahiş edin ki, seçicilər siyahısında öz soyadının qarşısında seçki bülletenin tәhvil almasını imzası ilə tәsdiqlәsin.
- Seçiciyә özünüzdün imzaladığınız vә qeydiyyatçının möhürü ilə tәsdiq olunmuş bülleteni tәqdim edin.
- Seçiciyә göstәriş verin ki, gizli sәsvermә kabinetinә daxil olsun.

DIQQƏT!

- Əgər seçici Gürcüstan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi və yaxud Gürcüstan vətəndaşlığı passportunu, məcburi yerini dəyişmiş şəxs halında – Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və yaxud Gürcüstan pasportu ilə birlikdə qaçqınlıq şəhadətnaməsini təqdim etməzsə ona bülleteni verməməlisiniz.
- Əgər seçici markirovkadan imtina edirsə, onun səsvermədə iştirak etmək hüququ yoxdur və ona seçki bülleteni verilməməlidir.
- Yuxarı ətraf orqanları olmadığına görə səsvermə prosedurunda müstəqil şəkildə (fiziki vəziyyəti) iştirak edə bilməyən seçici markirovka yoxlanışı və markirovka prosedurundan keçmir, ona seçki bülleteni verilərkən seçiciləri qeydə alan seçicilərin vahid siyahısında "Seçicinin imzası" qrafasında "Fiziki vəziyyət" adlı qeyd yazır və bunu şəxsi imzası ilə təsdiq edir.
- Əgər sizin və seçicinin seçki bülleteni korlanarsa, bu barədə dərhal komissiyanın sədrinə məlumat verin və seçiciyə yeni (sizin tərəfinizdən imzalanmış və qeydiyyatçının möhürü ilə təsdiqlənmiş) seçki bülleteni verin.

NƏZƏRƏ ALIN!

- ✓ Tövsiyə olunur ki, qeydiyyatçılar saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da səsvermə prosesinə mane olmadan, siyahılarda seçicilərin imzalarını və onlar tərəfindən verilmiş bülletenlərin miqdarını (sədrə təhvil verilmiş xarab olan bülletenlər nəzərə alınmaqla) saysınlar. Əgər göstəricilər arasında fərq aşkar edilərsə, qeydiyyatçı dərhal izahat yazmalıdır, bu isə səsvermənin yekun protokoluna əlavə olunmalıdır.
- ✓ Qeydiyyatçı funksiyasının başqasına verildiyi təqdirdə, qeydiyyatçı siyahılarda seçicilərin imzaları və onun tərəfindən verilmiş bülletenlərin miqdarını yenidən saymağa borcludur (sədrə təhvil verilmiş korlanmış bülletenlər daxil olmaqla) və nəticələri sədrə bildirir. Əgər göstəricilər arasında uyğunsuzluq aşkar olunarsa, qeydiyyatçı dərhal izahat yazmalıdır, həmin izahat səsvermə nəticələrinin yekun protokoluna əlavə olunmalıdır.